

Təhsil elçisi

Belarusdakı "Qobustan" cəmiyyətinin sədr müavini Baldadaş Qənbərov Dünya Azərbaycanlılarının IV Qurultayının yekunlarını yüksək qiymətləndirir

Bir neçə gün önce Bakıda
Dünya Azərbaycanlılarının IV Qurultayı keçirildi. Həmsöhbətim bu tədbirin planetin müxtəlif ölkələrində fealiyyət göstərən Azərbaycan diasporunun daha da güclənməsinə təkan verəcəyinə ümidi edir.

Astarada boy-a-başa çatan Baldadaş Qənbərov 35 ildən cəhdar ki, Belarusda yaşayır. Oradakı Azərbaycan diasporunun feallarından biri kimi tanınır, uzun illərdir ki, "Qobustan" cəmiyyətinin sədr müavinidir.

Bir neçə gündən sonra isə ölkəmizdə növbəti tədris ili yekunlaşacaq. Ali və orta məktəblərdə, texnikumlarda dərsler, imtahanlar başa catacaq. Sonrakı mərhələdə isə abituriyentlər tələbə adı uğrunda mübarizə aparacaqlar.

Müsahibimle bu mövzu etrafında da müzakirə aparmağım təsadüfi deyil. Tarix elmləri nami-zədi Baldadaş Qənbərovun Azərbaycana səfəri də təhsil məsələləri ilə birbaşa bağlıdır. Belarus Dövlət Universitetinin beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi vəzifəsində çalışan həmsöhbətmin iki ölkə arasında həyata keçirilən tələbə mübadiləsi sahəsində böyük təcrübəsi var.

- Baldadaş müəllim, həmişə Vətəndə...

- Çox sağ olun. Son dövrlər Azərbaycana tez-tez səfər edirəm, bu da məşgül olduğum sahə ile bağlıdır. Belarus Dövlət Universitetinin beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı və bu təhsil ocağının müəllimi kimi Azərbaycanda müxtəlif layihələr həyata keçirirəm. Ötən il Minskdəki nüfuzlu ali məktəbləri təmsil edən nümayəndə heyeti ilə birgə Bakıda olduq, təhsil sərgisində iştirak etdik, monitörinqlər apardıq.

- Belə başa düşdüm ki, bu dəfə də ezamiyətə gəlmisiniz...

- Bəli, azərbaycanlı gənclərin həm Belarus Dövlət Universitetində, həm də digər ali məktəblərdə təhsil almışına çalışıram. Bakıda, eləcə də ayrı-ayrı bölgələrdə orta məktəblərin yuxarı sinif şagirdləri ilə, əvvəlki illərdə müxtəlif sebəblərdən institut və universitetlərə qəbul oluna bil-

məyən gənclərə görüşürəm. İlk vaxtlar qohumlarım arasında olan gəncləri bu işe təşviq edirdim, sonra doğulduğum bölgədə iş aparmağa başladım. İndi isə bu miqyas genişlənərək demək olar ki, bütün Azərbaycan ərazi-sini əhatə edib. Son illər xaricdə təhsil verməklə məşğul olan tənmiş özəl şirkətlərə birgə səmərəli əməkdaşlıq qura bilməşik. Həmin tərəfdəşlərlə gələcək planlarımızı müzakirə edirik. Bu işin xüsusiyəti elədir ki, bir neçə güne nəsə əldə etmək mümkün deyil, ona görə də qarşılaklı aylarda yenidən Azərbaycana gələcəm. Neca deyərlər, iş çox, dincəlməyə vaxt yoxdu.

- Görüşdüyünüz gənclər, onların valideynləri yəqin ki, ilk növbədə Belarusda təhsilin vəziyyəti ilə maraqlanılar...

- Sözsüz ki, bu belədir. Ən çox verilən suallardan bir məhz bu məsələ ilə bağlı olur. Ali məktəbi Minskdə bitirən, uzun illər bu ölkədə çalışan mütəxəssis kimi deyə bilərəm ki, Belarusda təhsili səviyyəsi çox yüksəkdir. Sovet dövründə də Belarus ali məktəbləri müttəfiq respublikaların təhsil müəssisələri arasında xüsusi çəkiyə malik idi. Müstəqillik qazandıqdan sonra da bütün çətinliklərə rəğmən, ölkədə təhsilin səviyyəsinə ciddi fikir verildi, ali məktəblərin maddi-texniki bazası ildən-ildə yüksəldildi. MDB ölkələrini, yaxın-uzaq xarici dövlətləri çox geziprem və təbii ki, müqayisə aparmaq imkanım var. Tam səmimi deyə bilərəm ki, Belarus təhsil sahəsində dünyada öncül yer tutan ölkələrlə ayaqlaşa bilir. Bir vacib məsələni də qeyd edim, Belarus dünyanın müxtəlif ölkələri ilə təhsil sahəsində əməkdaşlıqla maraqlıdır. Bu sahədə qazanılan uğurlar təşviq olunur, eyni zamanda dünyanın qabaqcıl təcrübəsi öyrənilir.

2008-ci ildə Belarus Prezidenti Aleksandr Lukaşenkonun himayəsi ilə bu ölkədə ali təhsil almış keçmiş məzunların forumu keçirildi. Tədbirdə dünyanın 140 dövlətindən qonaqlar iştirak etdi. Forumda çox mühüm məsələlər etrafında faydalı fikir mübədiləsi aparıldı. Tədbirdə də xü-



"Əsas məqsədimiz Azərbaycan həqiqətlərini Belarus ictimaiyyətinə çatdırmaqdır"

susi qeyd olundu ki, sovet dövründə müttəfiq respublikaların ali məktəbləri arasında six əlaqələr var idi. SSRİ dağıldıqdan sonra bu münasibətlər qırıldı, ortaya xeyli problem çıxdı. Forumdan keçən müddət ərzində əlaqələrin bərpası və qarşılıqlı əməkdaşlıq sahəsində müsbətə doğru xeyli irəliləyiş hiss olunur. Hazırda bu ölkənin ayri-ayrı institut və universitetində təkəcə Azərbaycandan 600-700 tələbə ali təhsil alır.

MDB məkanında yaşayan gənclər son illər kimi daha çox Rusiyanın Moskva, Sankt-Peterburq şəhərlərindəki və Ukraynadakı ali məktəblərdə təhsil almağa maraq göstəridilər. Ukraynada baş verən siyasi hadisələrdən sonra isə Belarusda oxumaq istəyən əcnəbilərin sayı artıb.

- Siz həm də Belarusdakı Azərbaycan diasporunun feallarından biri kimi tanınırsınız. İstərdim ki, səhbətimizdə sədr müavini olduğunuz "Qobustan" cəmiyyətinin fealiyyətinə de yer ayıraq...

- Ötən əsrin 70-80-ci illərində Ümummilli Lider Heydər Əliyevin birbaşa diqqət və qayğısı ilə azərbaycanlı gənclər təhsil almaq üçün SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilirdilər. Minskdəki "Qobustan" cəmiyyətinə Belorusda oxuyan tələbə-

lər təsis ediblər. 80-ci illərin sonunda bütün ittifaq ərazisində mürəkkəb ictimai-siyasi vəziyyət yaranmışdı, insanlar, xüsusi ilə gənclər onları narahat edən suallara cavab axtarırdılar. Belarus Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi Elxan Kərimov 1989-cu ildə azərbaycanlı fəal tələbələri ətrafına toplayaraq "Qobustan" cəmiyyətini yara-

torpağına bağlı bir ziyalıdır. Belə bir maraqlı insanla görüş hər birimiz üçün faydalı oldu. Digər tanınmış yazıçı və şairlərimizlə, görkəmli elm xadimləri ilə də görüşlər keçirməyi planlaşdırıraq. Ümumiyyətlə "Qobustan"ın əsas məqsədlərindən biri Azərbaycanın zəngin tarixini və qədim mədəniyyətini təbliğ etmək, dövlətimizin əldə etdiyi uğurları Belarus ictimaiyyətinə çatdırmaq, onlara Qarabağ həqiqətləri barədə dolğun məlumat verməkdir. Bu ölkənin rəsmi qurumları, Azərbaycanın Minskdəki səfirliyi ilə daimi təmsədayıq, tez-tez birgə tədbirlər keçiririk.

- "Qobustan" Belarusdakı digər Azərbaycan cəmiyyətləri ilə münasibətləri necə qu-rur?

- Bu ölkədə çox fəal Azərbaycan diasporu formalaşıb. Minskdə, ölkənin müxtəlif şəhər və vilayətlərində buradakı azərbaycanlıları öz ətrafında birləşdirən cəmiyyət və təşkilatlar uğurla fəaliyyət göstərirələr. Ədalət Həsənov, Saleh Mirzəyev, İljas İlyasov, Tapdıq Abışov, Kammandar Məcidov, Natig Bağırov kimi tanınmış soydaşlarımız bu məsələdə böyük zəhmət sərf edirlər. Adlarını çəkdiyim insanların sayesində Azərbaycan diasporu bu ölkədə böyük nüfuzlu malikdir. "Qobustan" digər Azərbaycan cəmiyyətləri ilə six əlaqə saxlayır, mehriban münasibət qurur. Bir amal uğrunda fəaliyyət göstərdiyimizdən aramızda heç bir münacişdən, bölgücülükdən səhbət gedə bilməz.

- Bir neçə gün önce Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirildi. Bu tədbirin yekunlarını necə qiymətləndirirsiniz?

- Qurultay iştirakçıları mühüm məsələlər etrafında işgüzər müzakirələr apardılar. Yekunda qəbul olunan sənədləri də yüksək qiymətləndirirəm. Azərbaycanın Prezidenti İlham Əliyev qurultayda çıxışı zamanı diaspor təşkilatları qarşısında yeni tələblər qoydu. Dünyanın müxtəlif ölkələrinə Azərbaycan diasporu bu tələbləri yerinə yetirməyə qadır.

Etibar CƏBRAYILOĞLU

Həkimlərin maaşı xəstələrin sayına görə dəyişəcək

"Həkim nə qədər çox xəste qəbul edəcəksə, gəliri də bir o qədər çox olacaq".

Bunu icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev AzTV-də "Günlün nəbzisi" verilişində deyib. O qeyd edib ki, icbari tibbi sığorta tətbiq olunduqdan sonra tibb müəssisələri qəbul etdikləri xəstə sayına, müayinə,

müalicə və əməliyyat sayına görə maliyyələşəcək.

"Tibb müəssisələrinin xəstələrinin sayı çox olsa, maliyyələşmə də yüksək olacaq. Maliyyələşmə mexanizmlərinə görə, xəstəxanaya gələn geli-

rin müəyyən bir hissəsi məhz həkimlərin, orta tibb işçilərinin əmək haqqına yönəldirilməlidir".

Agentlik direktoru vurğulayıb ki, dövlət xəstəxanaları arasında rəqabət mühiti yarat-

maq lazımdır: "Dünya ölkələrinin təcrübəsindən məlumdur ki, icbari tibbi sığorta tətbiqinin əsas məqsədlərindən biri şəffaflıq və rəqabətdir. Xüsusilə dövlət xəstəxanaları arasında rəqabət mühiti yarat-

maq lazımdır. Çünkü hazırda özəl xəstəxanalar arasında rəqabət mühiti müşahidə edilir. Ona görə də, Agentlik layihəye hazırlıq mərhələsində dövlət xəstəxanalarında idarəciliyin dəyişdirilməsi və eyni zamanda, xəstəxanaların rəqabət mühitində fəaliyyətinin uğurla təmin olmasına çalışacaq".